

Müasir dünya teatrından

Şekspirə uduzan postmodernizm

Belarus Moqilyovski Kukla Teatri.

Rejissor İgor Kazakov.

V.Şekspir - "Hamlet".

"Hamlet"ı səhnələyən hər bir rejissor şüuraltında Şekspire "meydan oxuyur": sanki, "əsrlərin köhnəldə bilmədiyi Şekspirin, Hamletin sırrı bax bundadır" deyir. Bunu bacarıb-bacarmadığını isə səhnənin amansız və sərt qanunları göstərir. Tamaşanın janrı iki hissəli trəgifarşdır (bəli, tragifars yox, məhz tragifarş). Rejissor səhnə əsərini qəbirqazanların nəql etdiyi əhvalat, uydurduğu nağıl qismində təqdim edir. Rejissorun el atlığı postmodernizmə xas "mərkəzdənqəçmə" üsulu maraq doğurur. Şekspir mətnində, demək olar ki, epizodik obrazlar olan qəbirqazanlar Moqilyovski teatrının təqdimatında tamaşanın yaradıcısına, oyun qurucusuna çevrilir. Ən maraqlısı isə ondan ibaretdir ki, rejissor buna mətne bir cümlə də əlavə etmədən, sadəcə, vurğuların yerinin, rakursun dəyişdirilməsi ilə nail olur. Tamaşa kukla teatri estetikası ilə canlı aktyor ifasının sərhədində qərarlaşır. Kuklaların canlı plana və əksinə keçidləri maraq doğurur. Kuklalarla ifa olunan tamaşa bir anda aktyorların ifası ilə əvəzlənir və yaxud Şekspirin ağırdan ağır fəlsəfi mülahizələrini səsləndirən aktyor bir anın içində "kuklalaşır". Beləcə reallıqla nağıl, gerçəklilik oyun arasındakı sərhədlər dağıdırılır.

Qəhrəmanı "superman" kimi təqdim edən rejissor İgor Kazakovun Hamleti Şekspirin Hamletinin, əslində, superman qədər mücerəd biri olduğuna işaretdir. Postmodernizmə xas hər şeyə ironiya



tamaşanın ruhuna hakimdir. Sanki rejissor bununla "Hamlet əfsanələri"nə son qoymağa, bu mövzunun artıq hər kəsi bezdirdiyinə işarə edir. Hamlet Ofeliyanı qadını edir və sonra ona monastırı getməyi məsləhət görür. Bunun özü nə qədər məntiqlidirsə, bir qadının məsuliyyətini daşıya bilməyen cəsəretsiz Hamletin ədaləti bərpa edərək dünyani xilas etməyə çalışması, "dünyanı mehvərinə qaytarmaq" iddiası da o qədər məntiqə tab gətirir.

İ.Kazakovun yozumunda Hamlet filosofdan, faciəvi qəhrəmandan komiks qəhrəmanına, oyun personajına çevrilir. Yuri Divakovun ifasında Hamlet özünü divə bənzədən cirtdandır, infantil arzularla yaşayın, öz aləmində - Elsinor qəsrində hollivudsayağı məglubedilməz superqəhrəmanı oynayan cığal uşaqdır. Onun ifa etdiyi obraz da Hamlet deyil, əynində sinəsinə "H" hərfi yazılmış kostyum, hamlet-hamlet oynayan sadəlövhə uşaqdır. Bəlkə ele buna görə, tamaşada kukla sə-

nələri Hamletin hüsnünə daha çox yaraşır. Lap əvvəldən bu oyunda tamaşaçı Hamletin qalib gələcəyinə inanmır, heç kəs onu ciddiye almır. Heç onun ölümü də faciə səviyyəsinə yüksəlmir, olsa-olsa tamaşaçıda xəfif bir təəssüf hissi doğurur.

Tamaşada gözlənilməz rejissor gedişləri, cəsarətli yozum, təsirli səhnələr, gözəl kostyumlar, maraqlı kuklalar vardı. Ancaq bütövlükdə ortalıqda tamaşa vardımı? - bax, bu suala birmənəli cavab verməyə çətinlik çəkirik. "Sənətkarı öz qanunları ile ittiham etmək lazımdır" sakralental kəlamını və tamaşanın janr təyinini (tragifarş) yada salıda təqnidə qeydlərimizin bir çoxunu qeyd dəftərçəmizdə dəfn edir, bircə məqamı vurğulamaq istəyirik ki, bəli, "Hamlet" tamaşası məhz farş idi, hərçənd ki, "tragi" sözcüyünü əsaslandıracaq bir şey tapa bilmədi, Bordinski demişkən, "qeyri-peskarlığımıza" bağışlayın. Belarus teatrının "Hamlet" tamaşası haqqında düşünərkən, bilaixtiyar "Ehtiyatlı olun, bu Şekspirdir" sərlövhəli məqalə yada düşür.

Səhifəni hazırladı:
Altay